

ƏDİBƏ MİR CƏLAL qızı PAŞAYEVA
professor



Rus ədəbiyyatı tarixi kafedrasının müdiri

İş telefonu: (+99412) 510 36 14

İmeyl: adiba.pashayeva@icloud.com

QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1943-cü il iyulun 18-də Bakı şəhərində anadan olub.
- ❖ 1960-1965-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
- ❖ Ailəlidir, iki övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 2005-ci ildə dosent elmi adını alıb.
- ❖ 2017-ci ildə professor əvəzi elmi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ

- ❖ 1969-1979-cu illərdə BDU-nun Rus ədəbiyyatı kafedrasında müəllim.
- ❖ 1979-1988-ci illərdə BDU-nun Rus ədəbiyyatı kafedrasında baş müəllim
- ❖ 1988-2004-cü illərdə Xarici tələbələr üçün rus dili kafedrasında müdir.
- ❖ 2004-2019-cu illərdə Humanitar fakültələr üzrə rus dili kafedrasında müdir.
- ❖ 2005-ci ildən həmin kafedranın dosenti.
- ❖ 2017-ci ildən professor əvəzi.
- ❖ 2019-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri.

TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ XVIII əsr rus ədəbiyyatı tarixi
- ❖ Rus dili

TƏDQİQAT SAHƏSİ

- ❖ Rus ədəbiyyatı tarixi, rus dili xarici dil kimi.

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİQLƏR

- ❖ 2006, Bakı, Azərbaycan. Azərbaycanda Rusiya günlərinə həsr olunmuş **konfrans**.
- ❖ 2007, Kuala-Lumpur, Malayziya. Alimlərinin və rus dili müəllimlərinin Beynəlxalq regional **forumu**.
- ❖ 2008, Bakı, Azərbaycan. «Mir Calal rus ədəbiyyatı haqqında» / Mir Calalın 100-illiyinə həsr olunmuş **konfrans**.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

- ❖ 2004, Rus dili (Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin xarici tələbələri üçün **dərs vəsaiti**). Bakı.
- ❖ 2006, Rus dili dialoqlarda (**dərs vəsaiti**). Bakı.
- ❖ 2007, Rus dili monoloqlarda (**dərs vəsaiti**). Bakı.
- ❖ 2011, Paşayeva Ə., Quliyeva İ., Bədəlova N. "Rus dili"-7 sinif (ümumtəhsil məktəbləri üçün **dərslik**; Azərbaycan bölməsi), Bakı, 160s.
- ❖ 2011, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. "Rus dili"-8 sinif (ümumtəhsil məktəbləri üçün **dərslik**;

Azərbaycan bölməsi), Bakı, 160s.

- ❖ 2011, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. “Rus dili”-9 sinif (ümumtəhsil məktəbləri üçün **dərslük**; Azərbaycan bölməsi), Bakı, 200s.
- ❖ 2011, Paşayeva Ə., Bədəlova N., Quliyeva İ. “Rus dili”-11 sinif (ümumtəhsil məktəbləri üçün **dərslük**; Azərbaycan bölməsi), Bakı, 160s.
- ❖ 2011, Paşayeva Ə., Quliyeva L., Seyidzadə L. Rus dili (hazırlıq fakültəsində oxuyan tələbələr üçün **iş dəftəri**). Bakı, 2011.
- ❖ 2014, Paşayeva Ə.M., Əliyeva S.A., Rzayev F.A. “Ədəbiyyat” (abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün yenidən işlənmiş və təkmilləşdirilmiş **dərs vəsaiti**) (rus dilində). Bakı, 671 s.
- ❖ 2015, Paşayeva Ə., Quliyeva L., Seyidzadə L. “Rus dili” (humanitar fakültələrdə oxuyan tələbələr üçün **dərs vəsaiti**).Bakı, 241 s.
- ❖ 2017, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. Rus dili -10 sinif (ümumtəhsil məktəbləri üçün **dərslük**; Azərbaycan bölməsi).Bakı, 215 s.
- ❖ 2017, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. “Rus dili”-8 sinif (ümumtəhsil məktəbləri üçün **dərslük**; Azərbaycan bölməsi), (yenidən işlənmiş və təkmilləşdirilmiş).Bakı, 160s.

Metodik göstəriş və proqramlar

- ❖ 2005, Filologiya fakültəsinin tələbələri üçün 18 əsr rus ədəbiyyatından **metodik göstərişlər**.
- ❖ 2014, Paşayeva A.M., Əliyeva S.A., Zeynalova N.T. 7-ci sinif üçün “Rus dili” kitabı (Azərbaycandilli ümumtəhsil məktəb müəllimləri üçün **metodik vəsait**).
- ❖ 2015, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. “Rus dili”-8 sinif (ümumtəhsil məktəblər üçün **metodik vəsait**; Azərbaycan bölməsi), Bakı, 160s.
- ❖ 2017, Rus dilinin hal sisteminin mənimsənilməsinin linqvistik çətinlikləri. **metodik göstərişlər**.
- ❖ 2017, Paşayeva Ə.,Əliyeva S.,Zeynalova N. Rus dili -10 sinif (ümumtəhsil məktəbləri üçün **metodik göstərişlər**; Azərbaycan bölməsi). Bakı, 215 s.

Məqalələr

- ❖ 2007, «Qlobalaşma dövründə xarici dil (rus dili) fənninin tədrisdə rolu» / Kuala-Lumpur, Malayziya. Alimlərinin və rus dili müəllimlərinin Beynəlxalq regional forumu
- ❖ 2007, Azərbaycan tələbələrinin rus dilində tədrisindəki çətinliklər // “Dil və ədəbiyyat” jurnalı, № 4
- ❖ 2006, Bakının mədəni həyatından. XX əsrin əvvəli // «Elmi əsərlər»

ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI

- ❖ 2000-ci ildə „Tərəqqi“ medalı ilə təltif olunub.
 - ❖ 2013-cü ildə „Qabaqcıl təhsil işçisi“ Fəxri adına layiq görülüb.
 - ❖ 2013-cü ildə „Əməkdar müəllim“ Fəxri adına layiq görülüb.
-

